

YADDASLARDA QALAN ÖMÜR YOLU

FERRUX AĞAYEVİN UNUDULMAZ XATIRƏSİNƏ

Dağ kəndinin payız səhəri. Gecədən ətrafa çökən duman çəkilib. Yamaşlı yamaclar yəzin oğlan çağını xatırladır. Havanın azca şaxtalı olması yollarda gediş-gəlisi seyrəldib. Nə quşların nəğməsi, nə tütək səssi, nə də tarlalardan maşınların gurultusu eşidilir. Səhərin dərin sükutunu Zuvandçayın sularının şırıltısı pozur.

Qızılı rəngə çalan meşələr göz işlədikcə uzanır. Dəmirağacın, palıdır, vələsin yarpaqlarından yere elə bil xalı sərmisən. Taliş meşələrinin belə min rəngə çaldığını heç vaxt görməmişəm. Vaxtıla diyara üz tutan xalq şairi Süleyman Rüstəm "bu yerlərin havasında sanki on beş yaşındayam" yazıb. Bu sözlər də xalq şairi Fikrət Qocanındır: "Allah da cənnəti uyduranda bəlkə Leridən danişmiş".

Lənkərandan Lerikə

qalxan magistralın əllinci kilometrindən Dırıq nahiyyəsinə yol ayrıılır. Dövlət başçısının sərenəcəm ilə yol yenidən qurulub, asfalt döşənib, dərələrin üstündə körpülər salınıb. İndi bu ərazidəki kəndlərin əhalisi səhərləre rahat gedib-gəlir, yükler daşınır.

Dırıq elinin abad kəndlərindən biri Kirevuddan rayon mərkəzine yarımla saatlıq yoldur. Cənub bölgəsində ziyalılar məskəni kimi tənənir. Bu torpağın övladları Lerikdə, qonşu rayonlarda məsul vəzifələrdə çalışıblar, hörmət sahibi olublar. Talib Məmmədov Lerik Rayon Partiya Komitəsinin katibi, Babaxan Cahangirov rayon milis şöbəsinin rəisi, Balaxan Mirzəyev və Fazıl Kərimov müxtəlif illərdə rayon qəzətinin redaktoru, Vəkil Ağababayev xalq nəzarəti komitəsinin sədri, Əsgər Məmmədov Goranboy və Astarada birinci katib işləyib.

Kirəvudun ilk ziyalılarından Ferrux Ağayev yaşı nəslin yaddaşında xeyirxah şəxsiyyət, sadə insan, təcrübəli qələm sahibi və pedoqoq kimi qalıb. O, 1922-ci ildə doğulmuşdu. Atası İslam kişi dövrünün mütərəqqi fikirli adamlarından olub. Bakı-Həstərxan gəmisində qazançı, kapitan köməkçisi işləyib. Sonralar doğma diyara qayıdır, torpağa bağlanıb, ailəsini halalıqla dolandırıb.

Ferrux Ağayev

12 yaşına çatanda ata-anasını itirib, ailənin ağırlığı hełə bərkiməmiş ciyinlərinə düşüb, həyat yolu seçib. Masallı rayonunun Babaser kəndində orta təhsil almışdı. Bakıya gedib texniki peşə məktəbində poliqrafçı ixtisasına yiyələnmişdi. Təyinatla Lerikdə çıxan "Kolxozi yolu" qəzətinin mətbəəsinə göndərilmişdi. Əmək fəaliyyətinə mürəttib kimi başlamışdı.

Günlərin birində Ferrux Ağayev hərbi komissarlığı gedir, təkidə cəbhəyə göndərilməsini tə-

ləb edir. Bu baredə qəzətin redaktoruna məlumat verilir. Məsələyə rayon partiya komitəsi də qarışır. Yeganə ixtisaslı poliqrafçı kimi işdə saxlanılır.

iki ildən sonra

Ferrux Ağayevin savadlı, az-çox təcrübəli olduğu nəzərə alınış korrektor təyin edilir. O, bu vəzifənin öhdəsində bacarıqla gəlir. Məsul katiblə bəzən gecə yarıyadək mətbəədə növbəti nömrəni çapa hazırlayırlar. Ərtəsi gün 2 səhifəlik qəzet əldən-ələ gəzir, maraqla oxunur.

Ötən əsrin qırxinci illərində rayon partiya komitəsi qəzətin redaktorunu dəyişmək barədə Mərkəzi Komitədən tapşırıq alır. Məsələ büro iclasının müzakirəsinə çıxarılır. Ferrux Ağayevin namizədliyi irəli sürürlür və bəyənilir. O, üç il bu vəzifədə fəaliyyət göstərir, etimadı doğruldur. 1947-ci ildə rayon partiya təşkilatının növbəti konfransında raykomun katibi vəzifəsinə irəli çekilir.

Müharibədən sonrakı illərdə Lerikdə vəziyyət ağır idi. Kolxozlar dövlətin vəsaiti hesabına fəaliyyət göstəridilər. Məhsuldarlıq aşağı düşüşdü, camaatın dolanacağı qolayıdı. Vəziyyətdən çıxmışdan ötrü partiya işçiləri gecəgündüz işləyir, qüvvələri səfərbərliyə alır, kəsərli sözləri ilə adamlarda inam yaradırdılar. Ferrux Ağayev də kəndləri gəzir, əhalilə ilə görüşür, məsləhətlər vərib əməli köməklik göstərirdi. Illər ötdükçə rayon dirçəliş yoluna qədəm qoydu, diyara qayıdış başlandı, təsərrüfatlara texnika verildi, əkin-biçinə geniş meydan açıldı, qoyun-quzuların sayı artı.

Bakı Partiya məktəbinin Lerikdə kadrların yetişməsində əvəzsiz xidmətləri olub. 1949-1951-ci illərdə Ferrux Ağayev də burada oxuyub, natamam ali təhsil alıb. Rayona qayıdır işini davam etdirib.

Uzun illərin təcrübəsindən

yəqin etmişəm ki, Lerikdə en çatın, çox məsuliyyətli vəzifələrdən biri (mən deyərdim birincisi) qəzet redaktorudur. Bəzən partiya komitəsi orqanının fəaliyyətinə yersiz müdaxilə edir, katiblər şəxsi mövqelərini diktə edirdilər. Bu xoşagelməz rəhbərlik redaksiyada kollektivin işləməsine mane olur, qələm sahiblərinin əl-qolunu bağlayır. Xoşbəxtlikdən 17 illik redaktorluq fəaliyyətimdə belə halların qarşısını aldım, qəzətin nüfuzunu qorudum, sağlam kollektiv yaratdım, mükafatlar aldım.

Bu haşiyəni çıxmada məqsədim ötən əsrin 70-ci illərinə dək hər 2-3 ildə redaktoru dəyişmək, qəzətə qəyyumluq etməyi nəzərə çarpdırmadır. 1953-cü ildə də belə olmuşdu. Redaktoru işdən götürmüştü.

Ferrux Ağayev yenidən əvvəlki iş yerinə qayıtdı. Qəzətin tirajı xeyli artdı. Fəhlə-kəndli müxbirləri redaksiyaya ayaq açdlılar. Onların imzaları qəzet səhifələrində göründü. İşlər məcrasına düşəndə redaktoru problemlə bir təşkilata-rayon istehlak cəmiyyətinə sədr seçilər. Əhalinin ərzaq və sənaye mələlərə ehtiyacı çox, təminat az idi. Yeni seçilmiş sədr vəziyyətdən çıxış yolu axtarır. Ucqar kəndlərdə mağazalar açdırıldı, ərzaq ailələrin sayına görə böülüdü. Ancaq bu da kömək etmədi, vəziyyət dəyişmədi. Sədr öz xahişi ilə işdən çıxmış oldu.



Ferrux Ağayev bir müddət rayon kino birliliyinin direktoru işlədi. Kəndlərdə qurğuların sayını artırıdı, filmlər getirib nümayiş etdirdi. Birlik dirçəldi, planları yerinə yetirdi, işçilər aybaay maaş alıdalar.

On beş il

rayon mərkəzində fəaliyyətdən sonra Ferrux müəllim ata ocağına qayıtdı. Müəllimliyi həmişəlik pəşə seçdi. Qonşu Boykəndil kənd səkkizillik məktəbində tarix fənnindən dərs dedi. Pedoqoji kollektivin, valideynlərin məhəbbətini qazandı, aqsaqqal ziyan kimi hər evdə hörmətlə qarşılandı, məclislərin başında göründü. Onu Ordahal kənd ibtidai məktəbinə direktor təyin edəndə də rəziliyini bildirdi, "mənimcün vəzifənin böyük - kiçikliyi yoxdur" dedi.

Ferrux Ağayev əlli yaşına çatanda həmkəndliləri təbrikə gəldilər. Söz sözü çekdi, Aqsaqqallar onu kolxozi sədri seçmək barədə səhərbət saldılar. O, el-oba müdriklərinin məsləhətindən çıxmadi. 1972-ci ildə təsərrüfat rəhbərlik etməyə başladı. Yaxşı da işlədi. Üç ildə kolxozonun gəliri hesabına abadlıq işləri aparıldı, yollar qaydaya salındı, texnika alındı, əmək haqları ödənildi.

İllər ötdü, Ferrux müəllimin ailəsi böyüdü. Qızıl xanımla üç oğul, beş qız ərsəyə çatdırıldılar. Ömrünün son 20 ilini müəllimliyə həsr etdi. Kirəvud, Boykəndil, Aran məktəblərində tarix, coğrafiya fənlərini tədris etdi. Qabaqcıl təhsil işçisiydi. Təcrübəsindən gənc müəllimlər bəhrələnirdilər.



Həmzə Vəliməmmədov,
Əməkdar jurnalist

Dərs dediyi cavanların sorağı şəhər və kəndlərdən gəldirdi. Həmişə işqli ziyanı, el adəmitək xatırlandı.

Ferrux Ağayev ömrünün müdrik çağında, 2011-ci ilin yanvar ayında 89 yaşında haqq dünyasına qovuşdu.

Yaxından tanıdığım bir insan haqqında bu yazımı qələmə alanda onun həmkəndlilərinin, vaxtile bir kollektivdə çalışdığı müəllimlərin, övladlarının xatırələrini dinledim:

Surxay Əsədov, respublikanın əməkdar müəllimi: - Uzun müddət Ferrux müəllimlə bir yerdə işləmiş. Mən Boykəndil məktəbinə rəhbərlik etdiyim illərdə onu sadə, səmimi, sözübütv, yurda bağlı ziyanı kimi yaxından tanıdım. "Yaxşı qonşu qardaşdan irəlidir" ataların müdrik kəlamını eşidəndə Ferrux müəllim gözlərinin önünü gəlir. Axi, biz həm işdə, həm qonşuluqda həmfikir, həmdərd idik. O, kəndimizin abadlığına ürəyi yanana adam idi. Doqquz ilə yaxındır aramızda yoxdur. Bir aqsaqqal kimi həmişə yeri görünür.

Abdulla Ayazoğlu, Kirevud kənd poçt şöbəsinin işçisi: - Ferrux müəllim məsul vəzifələrdə çalışmışdı, təmiz adını, nüfuzunu qorumuşdu. Özü deyərdi ki, mən adamlara kömək eləyəndə, işə götürəndə heç kəsdən təmənna güdməmişəm. Ailəmi aldıqım məvaciblə dolandırılmışam. Müəllim çörəyi bərəkətlə olur. Halallığı atamdan görüb - götürmüştüm, onun yolu ilə getdim.

Kolxozumuzda

Üç il sədr işlədi, əhdinə sadıq oldu. Sözdündə, əməlində bütövlüyü ömrünün sonuna kimi qorudu. Hay-küyü sevməzdə, təmtəraqdan uzaq idi. Kişi kimi yaşadı, kimi kimi de ebədiyyətə qovuşdu. Belə ziyalılar ölmürələr, həmişə yada düşüb xatırlanırlar.

Vasif Ağayev: - Atam uzun ömr yaşıdı. Lerikin ictimai həyatında ziyalılıq borcunu yerinə yetirdi. Rayonun salnaməsi olan yerli qəzətin tarixinə adı yazılıdı. Fəxr edirəm ki, bizim diyarın mətbuat işçiləri arasında adı ehtiramla çekiliir. O, gözəl pedaqqoq, qayğılaş aile başçısı, müdrik aqsaqqal, tay-tuşlarına, övladlarına sədaqətli dost idi.

Yaziya nöqtə qoyarkən radio dalğalarından bir mahni səsləndi:

**Kimlər gəldi, kimlər getdi,
Bu dünyadan, bu dünyadan.
Arif olan nakam getməz,
Bu dünyadan, bu dünyadan.**

Ferrux müəllim dünyadan nakam getmədi. Təmiz adı, xeyirxah əməlləri, ədəb - ərkanlı övladları qaldı.